


Üç dənizin gerçəkləşən əfsanəsi

19 il əvvəl sentyabrın 18-də
BTC-nin təməli
qoyulmuşdur

Əsrimizin ilk illərində müharibə şəraitində yaşayan, bir milyon qaćını-köçkünü olan, iqtisadiyyati “qədd”ini təzəcə düzəldən bir ölkədə belə nəhəng layihənin gerçəkləşməsi asan məsələ deyildi. Hərçənd BTC-ni hələ o vaxtdan “Üç dənizin əfsanəsi” adlandırdılar. Əslində isə BTC nə “birləşdirdiyi” üç dənizin, nə dağlarda çatdığı 2800 metrlik zirvələrin, nə də kəsişdiyi 1500 çayın əfsanəsi idi. Bu əfsanəni Heydər Əliyev qüdrəti həqiqətə çevirmişdir!

Azərbaycanın yeni neft strategiyasının əsas istiqamətlərindən biri ölkənin böyük neftinin dünya bazarlarına nəqli idi. Odur ki, “Əsrin müqaviləsi”ndən sonra növbəti layihələrin həyata keçirilməsi gündəmə gelirdi. Məqsədin reallaşması üçün Ümummilli Lider Heydər Əliyev ötən əsrin 90-cı illərinin ortalarında özünün mühüm qərarını verdi. Bu, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin tikilməsi haqqında qərar idi. Kəmərin tikintisinin başlanması üçün bir neçə il ardıcıl iş getdi.

Ardı 4-cü səh.



gerçəkləşən əfsanəsi

19 il əvvəl
sentyabrın 18-də
BTC-nin təməli
qoyulmuşdur

Əvvəli 1-ci sah.

Cünki marşrutun müəyyənləşdirilməsi, xəttin çəkilməsinə razılığın eldə olunması lazım idi. Buna görə, 1998-ci il oktyabrın 19-da BTC-nin tikintisi ilə bağlı "Ankara bəyannaməsi" imzalandı. 1999-cu il noyabrın 18-də isə ATƏT-in İstanbul Zirvə toplantısında "Xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiye Cumhuriyyəti əraziləri ile Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair" sazişə imza atıldı. Bu mühüm sənədi 5 ölkənin - Azərbaycanın, Gürcüstanın, Türkiyənin, Qazaxıstanın və ABŞ-in prezidentləri öz imzaları ilə təsdiqlədilər.

Lakin BTC ideyası yaranan gündən Azərbaycanın istər daxilində, istərsə də xaricində kəmərin tikintisi əleyhinə çıxış edən qüvvələr baş qaldırdı. Onlar müxtəlif bəhənələr getirildilər. Bir dəstə deyirdi ki, Azərbaycanın bu boru xəttini doldurmağa kifayət qədər nefti yoxdur. Belə mülahizə yürüdənlər də vardi: "Kəmər heç vaxt gəlirlər işləye bilməyəcək". Bəziləri isə boruların seysmiq cəhətdən riskli zonalarдан keçəcəyini söyləyirdilər.

BTC-nin ekologiyaya ziyan vuracağıni söyləyənlər də tapılmışdı. Həlbuki həmin fikirlərin müəlliflərinin heç birinin bu sahələr barədə dərin bilgiləri yox idi.

Ulu Öndər isə uzaqqorənliklə BTC-ni Azərbaycanın geləcəyini çox böyük dərəcədə müəyyən edəcək bir layihə kimi dəyərləndirirdi və onun gerçekləşməsi üçün mübarizə aparırdı. Bunun nəticəsidir ki, 2002-ci il sentyabrın 18-də Bakıdan 55 kilometr cənubda yerləşən Səngəçal terminalında kəmərin təməl-qoyma mərasimi keçirildi. Azərbaycanın, Gürcüstanın və Türkiyənin dövlət başçıları, ABŞ-in energetika naziri, layihənin tərəfdəşləri olan tanınmış xarici şirkətlərin səlahiyyətli nümayəndələri, neçə-neçə ölenin jurnalistləri orada idilər. Bu qeydlərin müəllifinə də həmin tarixi hadisəni görmək, Ümummilli Liderin tədbirdəki parlaq nitqini dinləmək xoşbəxtliyi nəsib olub.

Beləliklə, BTC artıq gerçəkləşməkdə idi. Ulu Öndər bunu öz çıxışında da qeyd etdi: "Bu yaxın vaxtlarda İstanbulda "Üç dənizin əfsanəsi" adlı konfrans keçirildi. Orada əfsanə haqqında səhəbə gedirdi. Mən orada nitq söylədim, dedim, siz bu-

rada əfsanədən danışırsınız, amma mən sizə demək istəyirəm ki, bu, xəyal deyil, əfsanə deyil, üç dəniz - Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi birləşəcəkdir. Bunu birləşdirən də Türkiyə, Gürcüstan, Azərbaycan, onların həyata keçirdikleri bu layihə və Amerika Birləşmiş Ştatlarının bu məsələyə daimi dəstəyi olmuşdur. Ona görə də indi xəyaldan gerçəklilikə gəlib çatmışq"

Bununla belə, BTC-nin bədxahları kəmərin təməli qoyulandan sonra da rəhatlıq tapa bilmir, hər vasite ilə layihəyə əngəl törətmək istəyirdilər. Bir sırə qeyri-hökumət təşkilatları tikintiyə mane olmaq üçün növbəti səbəblər uydururdular. Bu dəfə kəmərin Gürcüstanın "Borjomi" mineral su mənbəyinə ekoloji cəhətdən guya zərbə vuracağı fikrini ortaya atdırılar. Bu da layihənin Otraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi sənədlərinin imzalanmasını gecikdiridir. Hətta müxtəlif qruplar kəmərin tikintisini maliyyələşdirəcək beynəlxalq qurumların ofisləri qarşısına toplaşaraq onun çəkilişinə etiraz edirdilər.

Lakin 2003-cü ilin fevral ayında Vaşinqtonda keçirilən "Şərqi-Qərb enerji dəhlizi realıqdır" konfransı öz

işini davam etdirdiyi günlərdə Ümummilli Lider Beynəlxalq Maliyyə Korporasiyasının, BTC-ye kredit verəcək digər qurumların rəhbərələri ilə görüşdü, səhəbətə apardı. Bütün bunlar layihənin irəliləməsinə təkan verdi. Beləliklə, Heydər Əliyevin dünyadaki hörmət və nüfuzu BTC-ni bu çətinlikdən də çıxardı.

2004-cü ilin fevral ayında isə Bəkida, "Gülüstan" sarayında Prezident İlham Əliyevin iştirakı ilə BTC-nin maliyyələşməsinə aid son sənədlər imzalandı və bu problem tamamilə həll olundu.

2005-ci il mayın 25-də kəmərə Səngəçal terminalindəki baş nasos stansiyasından ilk neft vuruldu. 2006-ci il mayın 28-də BTC-nin daşıdığı neft Ceyhan terminalına çatdı. Həmin il iyulun 13-də kəmərin tam sistem kimi işə düşməsi münasibətilə Türkiyədə təntənələr keçirildi.

Həmin vaxtdan bəri öz yaradıcısının - Ulu Öndər Heydər Əliyevin adını şərəfle daşıyan kəmər fasile-siz və təhlükəsiz işləyir. Bu gün onun gündəlik ötürücülük gücü 1,2 milyon bareldir. Kəmərə əsasən,

"Azəri-Çıraq-Güneşli"nin nefti və "Şahdəniz"in kondensatı vurulur. Bundan əlavə, BTC-ye müəyyən həcmde Türkmenistan, Rusiya və Qazaxıstan nefti de qoşulur.

Hazırda BTC Ko.-nun səhmdarları bp (30,1 faiz), AzBTC (25 faiz), MOL (8,9 faiz), "Ekvinor" (8,71 faiz), TPAO (6,53 faiz), "Eni" (5 faiz), "Total" (5 faiz), İTOÇU (3,4 faiz), İNPEKS (2,5 faiz), "EksonMobil" (2,5 faiz) və ONGC (BTC) Limited (2,36 faiz) şirkətləridir. Əməliyyatçı olan bp şirkətinin məlumatına görə, bu ilin birinci yarısında Ceyhan terminalında BTC vasitəsilə ixrac olunmuş 13 milyon tondan artıq (təqribən 99 milyon barrel) xam neft və kondensat 137 tankerə yüklenmiş və yola salınmışdır. Kəmər 2006-ci ilin ortalarında istismara veriləndən bu il iyulun 1-dək ümumiyyətdə təqribən 488 milyon tondan çox (3,66 milyard barrel) xam neft nəqli edilmiş və Ceyhanda 4796

tankerə yüklenərək dünya bazarlarına göndərilmişdir.

BTC bütün regionun həyatında mühüm rol oynayır. O, ötən illər ərzində 1768 kilometr məsafə qət edərək ərazisində keçdiyi üç ölkənin - Azərbaycanın, Gürcüstanın və Türkiyənin sakinlərinin güzəranını xeyli yaxşılaşdırıb. Kəmər Azərbaycana böyük gelirlər getirib. Həmin vəsait ARDNF-ye (Azərbaycan Respublikası Dövlət Neft Fondu) daxil olur, eləcə də ölkənin ən zəruri sosial-iqtisadi problemlərinin həllinə yönəldilir.

Vaxtılı Ulu Öndər BTC-nin iqtisadi gücünü qeyd etməklə yanaşı, onu həm də Azərbaycanı Avropa ilə daha sıx bağlayacaq polad kəmərə bənzətmüşdi. Bu gün BTC, həqiqətən, Azərbaycanı beynəlxalq enerji ailəsinə qoşudurub və dönyanın enerji təhlükəsizliyinə öz töhfəsinə verməkdədir. Bunu dəfələrə vurgulayan Prezident İlham Əliyev BTC-dən başlanan yolları geniş dəhlizlərə çevirirək dönyanın ən uzaq ünvanlarını çatdırıb.

2018-ci il mayın 29-da Səngəçal terminalında "Cənub qaz dəhlizi"nin rəsmi açılış mərasimindəki nitqində dövlət başçısı BTC-ni bir daha yüksək dəyərləndirərək demişdir: "2002-ci ildə biz artıq "Azəri-Çıraq" yatağından böyük neft gözləyərkən məhz burada - Səngəçal terminalının ərazisində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlini qoymuşdur. Bu kəmər 2006-ci ildə istifadəyə verildi və bu gün Azərbaycan xalqına, bütün döst ölkələrə xidmət edir. Bu gün Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə nəinki Azərbaycan nefti, eyni zamanda, digər ölkələrin nefti də nəql edilir. Xəzərin şərqi sahilində digər ölkələr tərəfindən hasil edilən neft artıq bu kəmər vasitəsilə dönya bazarlarına çıxarırlar.

Azərbaycan bu gün, eyni zamanda, etibarlı transitz ölkə kimi qonşu ölkələrə öz imkanlarını təqdim edir".

**Flora SADIQLI,
"Azərbaycan"**